



# Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ƏMR

Nº 32

Bakı şəhəri

01 iyun 2020-ci il

**“İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair  
dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə  
daxil olan materialların surətinin verilməsi üçün Ərizə nümunəsi”nın  
təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 478 nömrəli Qərarı ilə təsdiq edilmiş (2 nömrəli əlavə) “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın 6-cı hissəsinə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 4.8.6-cı yarımbəndini rəhbər tutaraq **əmr edirəm**:

1. “İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan materialların surətinin verilməsi üçün Ərizə nümunəsi” təsdiq edilsin (əlavə olunur).
2. Agentliyin Kadrlar şöbəsi bu Əmrin surətinin Agentliyin aidiyyəti struktur bölmələrinə və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə çatdırılmasını təmin etsin.
3. Bu Əmrin icrasına nəzarət Agentliyin Aparat rəhbəri Natiq İsayevə həvalə edilsin.

**Əsas:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 478 nömrəli Qərarı.

**İdarə Heyətinin sədri**

Düzdür:  
Kadrlar şöbəsinin müdürü



**Kamran İmanov**

*Xəim* Ü.Xasayeva

Azərbaycan Respublikasının  
Əqli Mülkiyyət Agentliyinin  
İdarə Heyətinin sədrinin 2020-ci il  
1 iyun tarixli 32 nömrəli əmri ilə  
təsdiq edilmişdir

**Nümunəvi forma**

**Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə**

**İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş  
iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan  
materialların surətinin verilməsi üçün**

**Ə R İ Z Ə**

1. Soyadı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
2. Adı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
3. Ata adı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
4. Doğum tarixi (gün, ay, il)	5. Doğum yeri (şəhər, ölkə)	6. İş yeri, yaşadığı (olduğu) ünvan, əlaqə telefonu, e-mail:
7. Müraciətin rəsmiləşdirilməsi üçün məlumatlar: 7.1. İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş iddia sənədində iddia olunan obyektin adı: _____		
7.2. İddia sənədinin nömrəsi və Əqli Mülkiyyət Agentliyinə daxil olduğu tarix: _____		
7.3. İddia sənədinin rəsmi bülletendə dərc edildiyi tarix və bülletenin nömrəsi: _____		
7.4. Müraciətin tarixi: _____		
7.5. Ərizəçi nümayəndə (patent müvəkkili) olduqda onun səlahiyyətini təsdiq edən sənəd barədə məlumat: _____		
7.6. imza:		

<p><b>8. Xahişin məzmunu:</b></p> <ul style="list-style-type: none"> <li><input type="checkbox"/> dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq</li> <li><input type="checkbox"/> dərc olunmuş iddia sənədində daxil olan materialların surətinin verilməsi</li> </ul>	<p><b>9. (ixtira, faydalı model və sənaye nümunəsinin adı)</b></p> <hr/> <hr/> <p>aid dərc edilmiş iddia sənədində daxil olan surətinin verilməsi istənilən sənəd(lər):</p> <ul style="list-style-type: none"> <li><input type="checkbox"/> təsvir;</li> <li><input type="checkbox"/> çertyoj(lar);</li> <li><input type="checkbox"/> rəsm(lər);</li> <li><input type="checkbox"/> fotosəkil(lər)</li> </ul>	<p><b>10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğ (_____ AZN) tarixdə Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülmüşdür</b></p>
<p><b>11. Materiallarla tanışlığın istənildiyi tarix:</b> _____</p>	<p><b>12. Sənədlərlə tanışlıq ərizəçinin tarixli _____ tarixli xahiş əsasında _____ tarixdək təxirə salılmışdır (qrafa Agentlik tərəfindən doldurulur)</b></p>	<p><b>13. Sənədlərlə tanışlığın təxirə salınması barədə ərizəçi telefonla müraciət etdikdə telefon zənginin daxil olduğu vaxt (telefon nömrəsi qeyd edilməklə), yaxud yazılı müraciətinin tarixi və daxilolma №-si: _____ (qrafa Agentlik tərəfindən doldurulur)</b></p>
<p><b>14.</b> _____ il tarixində _____ (ixtiranın, faydalı modelin, sənaye nümunəsinin adı) aid _____ nömrəli iddia sənədi üzrə dərc edilmiş materiallarla tanış oldum".</p> <p style="text-align: right;">(ərizəçinin soyadı və imzası)</p>		
<p><b>15. İddia sənədi iddiaçı tərəfindən _____ tarixdə geri götürülmüşdür (qrafa Agentlik tərəfindən doldurulur).</b></p>	<p><b>16. Tanışlıq üçün tələb edilən aşağıdakı sənəd (sənədlər) _____ nömrəli iddia sənədinin tərkibində yoxdur (qrafa Agentlik tərəfindən doldurulur):</b></p> <p style="list-style-type: none;">         1.          2.          3.          4.       </p>	<p><b>17. İddia sənədi ilə ərizəçini tanış etdi: (ekspertin s.a.a)</b></p> <p>Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin eksperti</p> <p style="text-align: right;">(imza, tarix)</p>